



Faiq Ələkbərli
AMEA Fəsəfə
Institutunun
aparıcı elmi işçisi,
dosent, fəsəfə üzrə
fəsəfə doktoru

III Yazı

Hesab edirik ki (dördüncüüsü), Qızılbaşlığın-şəliyin Şərqi Anatolida və Azərbaycanda geniş yayılmasına Oğuz-Türkmən boyları əsas möhür vurmalar. Səfəvilərin ilk hökmədləri Şah İsmayıllı, Şah Təhmasib dəha çox sufi ruhlu Türk Qızılbaşlığını, ya da Türk şəciyyini qurmağa çalışmış, bu anlamda türk sufiliyini, türk ozanlığını, türk əleviliyini tebliğ etmişlər. Bütövlükde Səfəvilərin sufi-şaman ruhlu Qızılbaş ideologiyasını türk şəliyi də adlandırmışlar. Amma Səfəvilərin şamançı-sufi ruhlu türk şəliyi 100 il sonra İran-zərdüşt ruhlu fars şəliyinə təslim olmağa başlamışdır. Yeni Səfəvilərin hakimiyyətinin ikinci yarısında türk dünyagörüşü fars dünyagörüşünə yenilməyə üz qoymuşdu. Amma hakimiyyətdə yenə də Türk Səfəvilər idilər. Sadəcə, Türk ruhaniyyatına əsaslanan qızılbaşlıq Şah Abbas Səfəvilərin başına keçidkən sonra bir qədər dəyişmişdir. Belə ki, Şah Abbasın dövründən başlayaraq Azərbaycan Türk ruhaniyyatı yavaş yavaş İran Fars ruhaniyyatına çevrilməye başlamışdır. Ancaq bütün hallarda Səfəvilər dönməndə Qızılbaşlığın-şəliyin əsas yayıcıları Azərbaycanın Oğuz-Türkmən tayfları, onların dİN üləmələri olmuşlar.

Səfəvilərin milli kimliklerinin dolaşdırılmasında dini-ideoloji amillər, özəlliklə hakimiyyətdə qanuni sahib olduqlarını isbat etmək üçün köklərini Peygəmbər nəsiylə bağlamaları da mühüm rol oynamışdır. Bu anlamda Şah İsmayılin özünün və əcdadlarının İslam dinində şəx tərefdarlığını saxlaması, hətta şəliyi imamılər (qızılbaşlıq) təriqəti kimi dövlət dini elan etməsi təsadüfi olmamışdır. O.Əfəndiyev yazır ki, şəliyə ya da qızılbaşlıq ideyasına görə, Xəlifə Əli imamıdır və kim bunu qəbul etmirsə, o kafirdir. «Məhəmməd peyğəmbərdirsə, Əli «Allah həqiqətinin təzahürür» («məz-hər-i həqq»dır). İsmayıllı özünün Əli və Fatimədən başlayan «mən-şəyi» ilə fəxr edir. O, Əlidə ilahi məhiyyətin başqa şəkər düşdürüne inanır. Əvvəlcə o (İsmayıllı), Əli ilə bir olmuş, indi isə yenidən zü-hur etmişdir. Peygəmbərin və imamın keyfiyyətləri onun simasında təcəssüm etmişdir» (68, s.52).

Doğrudan da Şah İsmayılin şeirlərində dini-mistik şəciyylik ruhlu ən planda idi (90, s.224). Səfəvilərin şəliyə bu cür münasibəti, Şah İsmayıldan başlayaraq ifrat şəkil almış və nəticədə dini məzhabəciliyə zaman-zaman Səfəvilərin yalnız milli mənsubiyetini dolaşdırılmamış, Türkmen dövlə-

çiliyinə də mənfi təsir göstərmişdir. Özəlliklə, Şah İsmayıldan başlayan şəciyyinin I Şah Abbasın hakimiyyəti dövründə daha da radikallaşması bunda əsas amillər idi. Belə ki, Şah Abbas 1587-ci ilde taxta çıxdıdan sonra Oğuz boylarının Səfəvi sarayında və orduunda yetkilərini əlindən almış, bunun əvezində Türk olmayanlara yeni səlahiyyətlər vermişdir. Beləliklə, bu dövlət ifrat şələşmə nəticəsində həm də müyyəyen qədər iranlılaşmaya məruz qalmışdır (59, s.123-124). Deməli, Səfəvilərin həm əsil etnik kimliyi, həm də əsil dövlət kimliyi məhz dini ideoloji düşüncə içində başqa əmlətlər almışdır. Səfəvilərin etnik və dövlət kimliyinin mürəkkəbliyəsində də əsas məsələ şəciyyliklə bağlı olmuşdur.

Ancaq indi "şəciyylik" məsəlesi ni Azərbaycan türkləri və İran

miyyətini Azərbaycan Səfəvilər dövləti, 1587-1736-ci illər hakimiyyətini isə İran Səfəvilər dövləti kimi xarakterizə etmələrini doğru görmürük. Ə. Elçibəyin də təbrinə desək, Səfəvi Türk dövlətinin paytaxtının Türk Qəzvindən fars İsfahanə köçməsini, yaxud da Şah Abbasın anasının fars qızı olmasına, ya da sarayda və ordunda farslılırlarını çıxalması müdəələrini əsas getirərək Azərbaycan Türk Səfəvi dövlətinin İran Fars Səfəvilər dövlətinə çevrildiyini iddia etmək kökündən yanlışdır (56, s.63). Yeni burada bir dövlət çevrilişi olmadığı üçün Türk Səfəvilərin Fars Səfəvilər çevrilməsi də mümkün deyildir.

Çox təessüf ki, bu cür fikirlər yalnız "Azərbaycan tarixi" kitablarında deyil, eyni zamanda "Azərbaycan ədəbiyyatı tarixi"ndə də öz əksini tapmışdır: "Əsası Şah

ən böyük hakimiyyət yerlərindən biri olan Azərbaycanın zəifləməsinə səbəb olmuşlar. Yeni Azərbaycandakı Türkmen dövlətçiliyi zəifləmiş, həm öz günahları ucba-tından, həm de Osmanlı sultanlarının bir çox hallarda mənasız sünni təessübkeşliyindən doğan yürüşlərindən Səfəvi şahları da başlarını Azərbaycandan (Təbriz, Qəzvin) götürüb Farsistana üz tutmuşlar.

Ən əsası odur ki, Səfəvi Türkmen dövlətinin sonradan bu və ya digər dərcədə "iranlılaşma"sında Şah Abbas dönməmində paytaxtın Türk Təbriz, Türk Qəzvindən fars İsfahanə köçürülməsi, eyni zamanda Qızılbaş Türkmen əmirlərinin əksiyətinin qətlə yetirilməsi mühüm təsir göstərmişdir. Hətta, Şah Abbasın İsfahanə bəzi türkmen tayflarını köçürməsi belə, Azərbaycanın və Azərbaycan

radikal şəkildə qoymaq olmaz. Çünkü Səfəvilərin bütün dönməndə Azərbaycan və Türk əmirləri mühüm rol oynamadıqda davam etmişlər. Bu baxımdan bizi burada əsasən maraqlandıran Səfəvilərin Azərbaycan dövlətindən guya "İran dövləti"nə çevriləməsi deyil, Azərbaycan mərkəzçiliyin və Türk əmirlərinin həm 1501-1587, həm də 1587-1736-ci illərdə Səfəvilərde oynadıqları yer olmalıdır.

Bizə, bütövlükde Səfəvilərin tarixi Türk-Oğuz, Səfəvilərin dövlətçiliyi Türk-Oğuz dövlətçiliyi idir. Əlbəttə, ilk baxışda bunu doğru görməyənlər ya da yanlış olduğunu iddia edənlər də vardır. Öncəlikdə, Səfəvilərdə ön plana çıxmış qızılbaşlığın, digər adıyla "Türk şəliyin" Türk tarixinə, Türk dövlətçiliyinə zidd olduğunu müdafiə edənlərin olduğunu heç də unut-

Səfəvilər dövlətinin milli ideyası: Türk şəliyi (Tanrıçılıq), yoxsa Fars şəliyi (Zərdüştizm)



farsları öz bildikleri kimi yozurlar. Bununla da, Səfəvilərin şəciyylik ideologiyasının "türkleşməyə", yoxsa "farslaşmağa" xidmət etməsi məsəlesi gündəmə gəlmışdır. Beləliklə, Səfəvilərin etnik kimliyi ilə bağlı iki bir-birinə zidd müddəə var ki, sözün açığı bunlara aydınlıq getirmək heç də asan görünmür. Məsələn, "Iran" müləllifləri iddia edirlər ki, Şah İsmayıllı fars ya da kurd olduğu halda özünü dini-ideoloji anlamda türkleşdirmiş ya da ərəbləşdirmişdir. Belələrinin görə, halbuki Şah İsmayıllı nə türkliyə, nə də ərəbliyə dəxli vardır. Onlara görə, o, "Iran milli dövləti"nin yaratmış fars-kurd mənşəli bir hökmardır. Sadəcə, həmin dövrde onların fars ya da kurd nəsilləri türkleşdikləri üçün Şah İsmayıllı dövlət dilini Türk dili elan etmiş, türk dilində şerilər yazmışdır. Yəni burada əsas məsələ İran müəlliflərinin iddiasında, Səfəvilər dövləti qurulana qədər Səfəvilərin türkleşməsi/turanlılaşması, yaxud da bizim iddiamızca, əksinə yalnız Şah Abbasın sonra qismən Səfəvilərin iranlılaşması baş vermişdir.

Bəzi Azərbaycan tarixçiləri yazırlar ki, Səfəvilərde Şah Abbasın hakimiyyətə gəlməsiylə Azərbaycan Səfəvi dövləti süquta uğradı, onun yerinə İran Səfəvi dövləti ortaya çıxdı. Bu məsəlenin "Azərbaycan" və "Iran" anlayışları adı altında həllin cəhd doğru deyildir. Ona görə də, Oqtay Əfəndiyev və başqa tarixçilərimizin Səfəvilərin yalnız milli mənsubiyetini dolaşdırılmamış, Türkmen dövlə-

İsmayıllı tərefindən qoyulmuş Azərbaycan Türk Səfəvi dövləti XVI əsrin sonlarına yaxın öz məhiyyətini itirərək məzmunca fars Səfəvi dövlətinə çevrilmişdi. Xətai əsilli-nəsəbli I Şah Abbasın hakimiyyətə gələn kimi (1587-ci il) öz soy kökünə xilaf çıxbı ölkədə farslaşdırma siyaseti aparmağa başladı, paytaxt Azərbaycan şəhəri Qəzvindən İsfahanə köçürüldü, hakim dairələrdəki bir sıra yüksək vəzifələr farsزادəganlar arasında bölüşdürüldü, dövlət dili kimi türk dili yənə fars dili ilə əvəz olundu" (30, s.535).

I Şah Abbasın Səfəvi sarayında və ordusunda hansı İslahatları həyata keçirməsindən asılı olma-yaraq Səfəvilər sonadək bir Türkmen sülalesi olaraq qaldılar. Sadəcə, Səfəvilərin ifrat şəciyylik hissələri Osmanlının qazəbinə tuş gəlmədi ki, bundan ən çox zərər görən Azərbaycan türkəri və Azərbaycan, ən çox qazanan isə İran və İrandillər oldular. Hər halda, dini məzhabəciliyə adı altında Osmanlı-Səfəvi müharibələrində ən çox yağımalanan Türk əlli, o cümlədən Azərbaycan olmuşdu.

Bu anlamda Azərbaycanın güneyindən və quzeyindən olan tarixçilərimizin çoxu hesab edir ki, Türkmen dövləti kimi yaranan Səfəvilərin radikal şəliyə meyil göstərməsi başdan yanlış olmuşdur. Bu yanlışın nəticəsində də Osmanlı türkəri Azərbaycan türkəri üzərinə dəfələrle yürüşər etmiş, Osmanlı, Türkistanla yanaşı Oğuz boylarının ya da Türklerin

türkərinin İran, İrandillər qarşısında yenilməsini əngelləyə biləməmişdir. Ancaq biz bütün bunlara baxmayaraq, yənə də o fikirdəyik ki, Səfəvi dövlətinə "Iran milli dövləti" kimi qələmə vermək yanlışdır.

Ümumniyyətlə, Şah Abbasın mərkəzi hakimiyyəti gücləndirmək üçün Türk Qızılbaşlıq ideyasından kənara çıxbı türkərlər farslar arasında balanslaşdırılmış ideya kimi Şahsevənlilik ideologiyası ortaya atması, üstəlik paytaxtı Türk Qəzvindən Farsistan bölgəsinə yaxın İsfahanə köçürməsi, ya da Türk Qızılbaş xanlarının saraydakı nüfuzuna ciddi zərbə vurma bütövlükde Səfəvilərin türkliyünü və dövlətin türk dövləti olmasına inkar edə biləməz. Buradakı şahsevənlilik ideyasının Səfəvilərdəki yeri və rolü isə, Osmanlı tarixindəki yenicəri təşkilatına çox benzəyir: "Şahsevən el və eşirətləri Səfəvilərin müxtəlif türk el və tayflarından intixabla təşkil etdikləri əsgər ocaqlarından başqa bir şey deyildi".

Ona görə də, bizi burada da-ha çox maraqlandıran Azərbaycan Səfəvilər ya da Səfəvi Türkmen dövlətinin guya "Iran milli dövləti"nə çevriləməsi olmamalıdır. Çünkü bütövlükde bəle bir hal olmamışdır. Bizi maraqlandıran odur ki, Şah Abbasın dövründə Səfəvilərdə niyə əsasən Azərbaycan mərkəzliliyini, Türkmen əmləri isə xeyli dərcədə mövqeləri niitirdilər. Ancaq bu məsələni de-

muruq. Onu da yaxşı bilirik ki, Qızey Azərbaycan və Gùney Azərbaycanda Səfəvi Qızılbaşlıyını ya da Türk şəliyini Türkliyün, Türk Birliyinin ziddi kimi görənlər az deyildir. Bir sözə, Səfəvi Qızılbaşlığını ya da Səfəvi şəliyini Türk dünyasının birləşməsi yolunda ciddi əngəl kimi görənlər vardır ki, buna aydınlıq gətirilməlidir (107).

Amma bu aydınlıq heç də ya "qara"dır ya da "ağ"dır formasında olmamalıdır. Səfəvi dövlətinə, Səfəvi mədəniyyətinə, Səfəvi tarixinə eləcə də onun dövlət başçılarına və aydınlarına ya bizzəndir ya da bizzən deyildir baxış açısı təmamilə yanlışdır. Çünkü bu baxış açısı orta Türk dövlətçiliyinə, orta Türk tarixinə yalnız zərər verir. Bu zaman Türk tarixi itirir, əvezində başqaları qazanırlar. Türkiye araşdırmaçlarından Reşid Turan da "Azərbaycan tarixi" kitablarında ortaya çıxan bu kimi zidiyyətləri tədqiq etməyə çalışmış, ancaq bəzən həmin "tarix"lərin təsiri altında "Iran" anlayışını yeterincə izah edə bilməmişdir (221, s.186, 316).

Hər halda Şah İsmayıllı, Şah Təhmasibi, Şah Abbası və digər Səfəvi hökmədlərini yalnız irançı şəlik tərəfdarı kimi kimi qələmə verib 'Iran'a bağlamaq, bu anlamda da Azərbaycana, türkliyə zərərlə və yad hesab etmək çıxış yolu ola bilməz. Bizə, Səfəvi hökmədləri qızılbaşlığı ya da türk şəliyini (bunun digər adı Türkiyədə əlvilikdir) dövlət ideologiyası kimi qəbul edib təbliğ edərkən yanlışlıqlara yol veriblərə, bu xətalar onları bizzən uzaqlaşdırıb 'Iran'a ya da farslığa bağlaya bilməz. Belə bir məntiqle çıxış etsək, o zaman yalnız Səfəvilərdən deyil, Azərbaycan Atəbəylərindən, Azərbaycan Baharlılarından, Azərbaycan Bayandurlularından, Azərbaycan Əşşarlılarından, Azərbaycan Qacarlarından və başqa dövlətlərindən da imtina edib onları 'Iran'a, 'Iraq'a, 'Rusiya'ya, 'Suriya'ya, bir sözə istənilən yadlara 'hədiyyə' etməliyik. Bu cür yanaşma qətiyyən doğru deyildir. Əger bir dövlətimizin bir xətası vardırsa, o xəta onu bizzən uzaqlaşdırıbmamalıdır. Türk dövlətlərinin yanlışı da, doğrusu da bimidir.